



## Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətlı mövqeyinin müdafiə edilməsi


Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətin-də beynəlxalq vasitəcılərin, xüsusən şimal qonşumuz Rusyanın daha feal siyaset yürütməsinin vacibliyi Azərbaycan tərəfindən daim aktual məsələ kimi gündəmə getirilib. Növbəti dəfə Prezident İlham Əliyev bu məsələyə Rusyanın "Natsionalnaya oborona" jurnalına müsahibəsində toxunub.

Qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsinin hellində irəliliyiş üçün Ermənistana ciddi təzyiq göstərməlidir: "Ermənistanın Azərbaycana qarşı 25 ilən çox davam edən təcavüzü ölkəmizin ərazisinin təqribən 20%-nin işğal edilməsinə getirib çıxarıb. Neticədə 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həm tarixi ədalət, həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Qeyd etməliyəm ki, "Qarabağ" adının özü Azərbaycan sözüdür. Biz beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini bu tecavüzkar ölkəyə ciddi təzyiq göstərməye çağırırmış, sülhəratmat prosesi yerdən saymasın".

Hazırda proseslərin inkişaf axarı Moskvadan artıq bu istiqamətdə daha feal olmağa hazırlaşdığını göstərir. Rusiya Federal Məclisinin Federasiyalar Şurasının üzvü, beynəlxalq münasibətlər məsəlesi üzrə komisaryanın sədr müavini Andrey Klimovun açıqlamaları da bunu təsdiq edir. Onun dediklərində belə bellı olur ki, əslində Qarabağ münaqişəsinin həlli Rusyanın özü üçün də vacibdir: "Rusyanın xərici siyasetində sarılsızmazlığı prinsip var: suveren sərhədlərde Rusyanın təhlükəsizliyini təmin etmək və Rusiya xalqının rifahi üçün şərait yaratmaq. Bu baxımdan bütün Rusiya sərhədləri boyunca sakitlik olduqca vacibdir". Bu fonda Klimov qeyd edib ki, Rusyanın feal və dost dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin sivil formada həll etmək mümkündür: "Biz hər şey edirik ki, bu sistemi kritik vəziyyətlərdə sınaqdan keçirmək kimse aqlına gəlməsin". Ermənistanın "Qraparak" qəzeti isə yazar ki, Rusiya dəfə feal şəkildə Qarabağ məsələsi ilə məşğul olsa, İrəvan konfliktle bağlı zəif duruma düşərək əraziləri tedricən Azərbaycana qaytarmalı olacaq: "Əslində, Rusiya artıq feal şəkildə bu məsələ ilə məşğuldur. Dağlıq Qaraba-

münaqişəsinin nizamlanması prosesi ilə en azı ekspert seviyyəsində tanış olan hər kəs bilir ki, Rusyanın xərici işlər naziri Sergey Lavrov digər həmsədrlerin, ABŞ və Fransanın təmkinli razılığı olmasayıd, demək olar ki, açıq şəkilde "mərhələli variant" və ya "Kazan sənədi" barədə danışmadı. Bu aksiomadır, necə ola bilər ki, nə Vashington, nə də xüsusilə Paris Rusyanın sərhədləri yaxınlığında onun maraqlarına zidd addımlar atmasın? Kim şübhə edirse, qoy Gürcüstan nümunəsinə göz önüne alın. ABŞ-in sabiq səfəri Maks Millsin, erməni xalqının ərazini təhvil vermək istəməsinin savaşa nədən ola biləcəyini və bundan neticə çıxardığını, yaxud status-kvonun "beynəlxalq legitimilik" qazanmadığını, Azərbaycanın müharibəyə başlamaq niyyətində olmasına isə legitimlik qazanmasını başa düşdüyüne dair "literik ifadələri" ifratlılığını istinad etmək qalır. ABŞ-in xərici siyaseti istefada olan səfirler tərəfindən deyil, prezidentin birbaşa rəhbəriyi altında Dövlət Departamenti tərəfindən həyata keçirilir. Heç kim ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Boltonun İrəvana Paşinyanla görüşündən sonra verdiyi "tarixi komplekslərdən qurtulmaq" haqqında "nəşrəti" rəsmi şəkildə ləğv etməyib. ABŞ-in iki şirkəti Bakı-Ceyhan layihəsindəki payını satırsa, bu, Azərbaycanın bundan sonra ABŞ üçün birbaşa "marağıını itirmiş" hesab edilməsi demək deyil.

İngiltərə Xərici İşlər Nazirliyi Londonun "Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi" təsadüfen bildirməyib. Hipotetik nəticəli rəylərlə xərici siyaset yürütmək olmaz. Beynəlxalq güc mərkəzləri üçün "dondurulmuş" Dağlıq Qarabağ münaqişəsi mövcuddur ki, bunun da son həll olunması işi ilə bir gün realda məşğul olacaqlar. Təşəbbüs Moskovanın gelirsa və Rusiya Xərici İşlər Nazirliyi artıq məsələ ilə bağlı üçüncü açıqlama verib, demək, həmsədrələr buna razılıq veriblər. Bunun



Bakı-xeber.com

# Bakı İrəvanı həm hərbi, həm də diplomatik müstəvidə daha sərt şəkildə sixmağa başladı

Üzərində erməni tərefi öz təbliğat siyasetini qurmazıdır. Əks təqdirdə, status-kvonun ne qədər davam edəcəyi geosiyasi vəziyyətdən və koronavirusdan sonrakı dünya düzənində asılı olacaq. Bu vaxt Azərbaycanın savaşa başlamasına dair "dur" deməsə, Ermənistən çətin vaxtlar gözləyir".

Nəşr xatırladır ki, mayın 5-də Azərbaycan müdafiə naziri Zakir Həsənov komandir heyeti ilə görüşündə bildirib ki, erməni tərefin fealiyyətlərinin aktivləşməsi ilə hərbi əməliyyatların yenidən başlaması ehtimalı artdı: "Azərbaycan bununla savaşa hazır olduğunu bildirir. Bu dəfə beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Bakını durdurmaq niyyətində deyil". Tanınmış hərbi ekspert Treysi Cerman da bu mərhələdə Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların real olduğunu bildirir. Onun sözlərinə görə, münaqişə ölkələrində, vasitəçi ölkələrdə, dünənda səslənən bütün bəyanatları və əsas vəziyyəti təhlili edəndə məlum olur ki, vəziyyət kifayət qədər mürəkkəbdir. Treysi Cerman bildirib ki, konkret olaraq bu münaqişənin xüsusiyyətlərini nəzərə almaq lazımdır. Hərbi ekspert qeyd edib ki, bu mərhələdə Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar hər hansı dövlətin maraqlarından irələnərək bütövlüyünü bərpə etmək hüququ var. Münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunul-

sunin alovlanması həm tərefi, həm də vasitəcılər üçün real, lakin arzuolunmaz sənarıdır. Amma Azərbaycan artıq həll üçün başqa yol da görmür". Elə bu məqamda Azərbaycanın xərici işlər naziri Elmar Məmmədyarovun MDB ölkələrinin xərici işlər nazirlərinin videokonfrans şəklinde keçirilən görüşündə danışqların əbədi davam etməsinin mümkünlüyünə dair fikirləri de tasaduf sayılmışdır. Azərbaycanın münaqişənin ən qısa zamanda siyasi həllinə sadıq qaldığı bildirən XİN rəhbəri qeyd edib ki, Ermənistən tərefi münaqişənin dinc yolla nizamlanması prosesinin aktivləşdirilməsinə mane olmaq üçün əlindən gələni edir və bununla da regional sabitliyə və təhlükəsizliyə yeni təhdidlər yaradır: "Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinə sadıqdır. Bununla yanaşı, danışqlar əbədi davam edə bilməz və danışqlar güctəbiyi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etdirilməsinə və saxlanmasına xidmət etməmelidir. Bir daha xatırlatmaq istədim ki, BMT Nizamnaməsində, Helsinki Yekun Aktında, Paris Xartiyası və BMT Tehlükəsizlik Şurasının məlumat qətnamələrində qeyd olunduğu kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bütün vasitələrə ərazi bütövlüyünü bərpə etmək hüququ var. Münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunul-

mazlığına əsaslanan tezliklər, həm də vasitəcılər üçün real, lakin arzuolunmaz sənarıdır. Amma Azərbaycan artıq həll üçün başqa yol da görmür". Elə bu məqamda Azərbaycanın xərici işlər naziri Elmar Məmmədyarovun MDB ölkələrinin xərici işlər nazirlərinin videokonfrans şəklinde keçirilən görüşündə danışqların əbədi davam etməsinin mümkünlüyünə dair fikirləri de tasaduf sayılmışdır. Azərbaycanın münaqişənin ən qısa zamanda siyasi həllinə sadıq qaldığı bildirən XİN rəhbəri qeyd edib ki, Ermənistən tərefi münaqişənin dinc yolla nizamlanması prosesinin aktivləşdirilməsinə mane olmaq üçün əlindən gələni edir və bununla da regional sabitliyə və təhlükəsizliyə yeni təhdidlər yaradır: "Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinə sadıqdır. Bununla yanaşı, danışqlar əbədi davam edə bilməz və danışqlar güctəbiyi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etdirilməsinə və saxlanmasına xidmət etməmelidir. Bir daha xatırlatmaq istədim ki, BMT Nizamnaməsində, Helsinki Yekun Aktında, Paris Xartiyası və BMT Tehlükəsizlik Şurasının məlumat qətnamələrində qeyd olunduğu kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bütün vasitələrə ərazi bütövlüyünü bərpə etmək hüququ var. Münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunul-

da bölüşür. Onun sözlərinə görə, Azərbaycanın güclənməsi, Ermənistən zəifləməsi fonunda müharibə ehtimalı getdikcə artır: "Amma bunlara rəğmən, hökumət erməni ictimaiyyətini müharibəyə hazırlaya bilmir. Azərbaycanda isə eks proses baş verir".

Qarabağ məsələsinin güc yolu ilə həll etməyə hazırlanır. Bütən isə buna hələ də lazımi diqqət yetirilmər. Ona görə də 2016-ci ilin aprel sürprizlərini yenə yaşaya bilərik". Bütün bunlar işğalçı tərefin ordumuzun gücündən də əhəmiyyətli dərəcədə çəkindiyini aydın nümayiş etdirir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın, digər sahələrlə yanaşı, hərbi müstəvidə də mövqeləri kifayət qədər güclüdür. Məhz bu durumda Azərbaycan işğal altındakı ərazilərini güc yolu ilə azad etməyə hazır olduğunu en yüksək seviyyədə bəyan edib. İndi seçim erməni tərefindədir: düşmən ya zəbt etdiyi ərazilərin dinc yolla azad olunmasına başlamalıdır, ya da qüdrətli Azərbaycan ordusunun dəjdicisi zərbələrinə hazır olmalıdır. Özü də burada İrəvan beynəlxalq şəraitin də birbaşa Azərbaycanın lehine olduğunu nəzərə almağa məcburdur.

Tahir TAGİYEV  
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyiyle çap olunur.